

**1. TƏŞKİLAT HAQQINDA** (ABOUT ORGANISATION/ОБ ОРГАНИЗАЦИИ)

<b>Təşkilatın adı</b> (Name/Название)	
<b>Yarandığı tarix</b> (Creation date/Дата создания)	
<b>Yarandığı yer</b> (Creation date/Место создания)	

**2. TƏŞKİLATIN DİREKTORU** (ORGANISATION DIRECTOR/ДИРЕКТОР ОРГАНИЗАЦИИ)

<b>Adı</b> (Firstname/Имя)	
<b>Atasının adı</b> (Patronymic/Отчество)	
<b>Soyadı</b> (Lastname/Фамилия)	

**3. ƏLAQƏ MƏLUMATLARI** (CONTACTS/КОНТАКТЫ)

<b>Telefon (iş)</b> (Tel.office/Тел.офис)	
<b>Mobil</b> (Mob./Моб.)	
<b>Faks</b> (Fax/Факс)	
<b>E-poçt</b> (E-mail/Е-почта)	
<b>İnternet səhifəsi</b> (Web-site/Веб-сайт)	
<b>Poçt ünvanı</b> (P.O. Box/Почтовый адрес)	

**4. TRENERLƏR** (TRAINERS/ТРЕНЕРЫ)

No	Adı, atasının adı və soyadı (Firstname, patronymic and lastname/Имя, отчество и фамилия)	IPMA dərəcəsi (IPMA Level/Уровень IPMA)
1.		
2.		
3.		
4.		
5.		

**4. ÖHDƏLİKLƏR** (RESPONSIBILITIES/ОТВЕТСТВЕННОСТИ)

– Peşəkar Layihə Rəhbərinin Etik Kodeksi ilə razılıq və ona riayət etməyi öhdəmə götürürük;	– We agree with Code of Ethics of Professional Project Manager and responsible to observe it;	– Мы согласны с Кодексом Этики Профессионального Проектного Менеджера и будем соблюдать его;
– Şirkət haqqında məlumatların Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının saytında və publikasiyalarında dərc olunmasına razılıq.	– We agree with publishing of information about our organization on web-site and publications of AzPMA.	– Даем согласие на публикацию информации об организации на веб-сайте и в изданиях AzPMA.

\_\_\_\_\_

vəzifəsi  
(position/должность)

\_\_\_\_\_

adi, atasının adı və soyadı,  
(firstname, patronymic and lastname/имя, отчество и фамилия)

\_\_\_\_\_

tarix  
(date/дата)

M.Y. \_\_\_\_\_

imza  
(signature/подпись)

**ASESSORLARIN QEYDLƏRİ**

İmza: \_\_\_\_\_ Tarix: “\_\_\_” \_\_\_\_\_ 20\_\_ il

**Qeydiyyat nömrəsi:**  
(Registration no./Регистрационный номер)